

## Nə dəyişdi?

Lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən uduşlara görə gəlir vergisindən güzəştlər 10 manatdan 500 manata artırılmış, lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər tam qaydada gəlir vergisindən azad edilmişdir.

## Bundan əlavə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən

Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxsin maddi işdən əldə etdiyi gəlirlər üzrə vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanması nəzərdə tutulur.

## Nə dəyişdi?

Qeyd olunan dəyişiklik nəticəsində müvafiq güzəşt hüququ olan şəxsin bu hüququndan sənədlərin işəgötürənə təqdim edilmə tarixindən asılı olmayaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanacaqdır.



DÖVLƏT  
VERGİ  
XİDMƏTİ

## Gəlir vergisi üzrə tətbiq ediləcək yeni güzəştlər

### Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən

- ❖ Müalicə haqlarına görə
  - **Ölkə daxilində** müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün **maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək** olan hissəsi,
  - **Xaricdə** müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün **maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 50.000 manatadək** olan hissəsi gəlir vergisindən azad edilmişdir.

- \* QEYD: Müalicə (o cümlədən cərrahiyyə əməliyyatı üçün) haqlarını ödəmək üçün maddi yardım, birdəfəlik müavinət almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.

Gəlir vergisi ilə bağlı ətraflı məlumatla "Sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar fiziki şəxslərin gəlir vergisi" adlı bukletdən tanış ola bilərsiniz.

BAKİ — 2022



AZ1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti, 155  
Tel.: (+994 12) 403 89 70; Faks: (+994 12) 403 89 71  
E-poçt: office@taxes.gov.az

[www.taxes.gov.az](http://www.taxes.gov.az)



## Nə dəyişdi?

Tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq ölkə daxilində həmin məbləğ 1.000 manatdan 10.000 manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2.000 manatdan 50.000 manata artırılmışdır.

- ❖ Şəhid olmuş şəxslərin ailə üzvlərinə və müharibə əlillərinə verilən maddi yardımlara görə
  - Şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın **20.000 manatadək olan hissəsi**;
  - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və mülki şəxslərin əldə etdiyi maddi yardımın **20.000 manatadək olan hissəsi** gəlir vergisindən azad edilmişdir.

- \* QEYD: Maddi yardım almış mülki şəxslərə bu güzəşt o halda verilir ki, Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəxsin hərbi əməliyyatlar nəticəsində əlilliyinin müəyyən edildiyini təsdiq edən arayış təqdim edilmiş olsun.

## Nə dəyişdi?

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriya fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq maddi yardımların 20.000 manatadək olan hissəsi gəlir vergisindən azad olunacaqdır.

- ❖ Aşağıda qeyd edilən gəlirlər də gəlir vergisindən azad edilmişdir:
  - Müəssisənin və fərdi sahibkarın fəaliyyətinin ləğvi ilə əlaqədar işdən çıxarılmaya görə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vəərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar;
  - Vətən müharibəsi iştirakçılarının və Vətən müharibəsində, habelə Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları və hərbi təxribatlar nəticəsində şəhid ailəsi statusu almış və əlilliyi müəyyən edilmiş şəxslərin banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir

## Nə dəyişdi?

Vergi ödəyicisinin ləğvi və işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vəərəsələrinə Əmək Məcəlləsinə uyğun olaraq ödənilən təminatların fiziki şəxslərin gəlir vergisindən azad olunması nəticəsində həmin məbləğlər vətəndaşlar tərəfindən vergi tutulmadan əldə ediləcəkdir.

- ❖ Lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək uduşlar
- ❖ Lotereya biletlərinin satıcısı ilə bağlanmış müqavilə əsasında və ya onun tapşırığı əsasında lotereya biletlərinin bütün mərhələlərdə agent qaydasında satışının həyata keçirilməsi üzrə göstərilən xidmətlərdən əldə olunan gəlirlər